

Türkan Əliyeva
Bakı Mühəndislik Universiteti

KANADA ƏDƏBİYYATINDA “ÖZÜNÜDƏRK” MÖVZUSUNA ÜMUMİ BAXIŞ

Açar sözlər: milli mənlik şüuru, özünüdərk, multikultural cəmiyyət

Keywords: self-identity, multicultural society, national identity

Ключевые слова: самосознание, мультикультурное общество, национальное самосознание

“Kimlik” hər bir şəxsə, yaxud xüsusi bir sosial qrupun nümayəndələrinə məxsus səciyyəvi xüsusiyyətdir. Bu söz fransız mənşəli olub “identite” sözündən yaranmış və “eyni” mənasını verir. Buna görə də bu ifadə əsasən müəyyən bir cəhətdən başqları ilə eyniliyi, birliyi ifadə etmək üçün işlədirilir. “Şəxsi kimlik” birenin başqalarına nəzərən öz şəxsi xüsusiyyətlərini müəyyənləşdirməsi, “sosial kimlik” isə başqaları tərəfindən şəxsiyyətin qiymətləndirilməsi üçün işlədirilir [4]. Lakin hər iki ifadə “özünüdərketmə” məfhumundan tamamilə fərqlidir. Belə ki, “özünüdərketmə” şəxsiyyətin həyatı boyu fərdi kimliyini (özünü) dərk etməsidir. “Özünüdərk” birinin özünəməxsus, onu başqalarından fərqləndirəcək xüsusiyyətlərə yiyələnməsidir. Özünüdərk prosesinə bir çox amillər təsir edir. İnkışafın psixososial nəzəriyyəsinə əsasən insanın şəxsiyyət olaraq inkişafında cəmiyyətin rolü əvəzolunmazdır. Bu nəzəriyyə fərdi inkişafla sosial ətraf aləmi birləşdirir. İnsan formallaşması yolunda müxtəlif mərhələlərdən keçir. İnsan zamanla özünüdərk etdikcə özüne inam hissi, özünü başqalarından aşağı görməmə və onu başqalarından fərqləndirən özünəməxsus xüsusiyyətləri formalasır. “Kimlik” və “Özünəməxsusluq” fərdin bilik, bacarıq, inam və tarixinin birləşməsinin uyğun təcəssümüdür. Bu sərbəst olaraq insanlar, fikirlər, iş dəyərlər və ideologiyalar haqqında seçim və qərar vermək deməkdir [2]. Öz həqiqi “mən” və “kimliy”ini tapmağın ən əsas yolu hər bir fərdin öz fiziki xüsusiyyətlərini, onu başqalarından fərqləndirən keyfiyyətlərini və həyatda tutduğu mövqeyi dərk və qəbul etməsidir.

İnsanın bir fərd olaraq özünü dərk etməsinə təsir edən amillər daimi fəlsəfə elmi tərəfindən araşdırılıb və “özünüdərk” mövzusu müəyyən dövrlərdə bir çox ölkələrin – xüsusilə istila altında olan ölkələrin ədəbiyyatının əsas başlıca mövzularından biri olmuşdur. Bədii ədəbiyyatın da əsas vəzifəsi mənəvi dərk vasitəsi olmasıdır. Bir çox xalqların, məsələn, yunanların, almanların, ingilislərin, azərbaycanlıların, kanadalıların milli-etnik özünütəsdiqi də daha çox dərəcədə bədii ədəbiyyatda öz əksini tapmışdır. Bədii əsərlərdə insan amili və onun milli və mənəvi özünüdərk etməsi ən uyğun şəkildə ifadə edilir. Tarixi, mədəni və ideoloji şərait insanların öz ölkələrində yad və tənha hiss etməsinə səbəb olur ki, daxillərində olan ziddiyət onlara öz həqiqi kimliklərini axtarmağa vadır. Coulmas yazar: “İnsanın özünüdərketməsi, həqiqi kimliyini tapması anadangəlmə xüsusiyyətdən çox çoxmərhələli dinamik prosesdir” [1, s.178]. Özünüdərk və xarakterlərin öz həqiqi kimlikləri uğrunda mübarizəsi demək olar ki, bütün ədəbiyyat nümunələ-

Türkan Əliyeva. KANADA ƏDƏBİYYATINDA “ÖZÜNÜDƏRK” MÖVZUSUNA ÜMUMİ BAXIŞ

rində öz əksini tapmışdır. Bu mövzu oxuyuculara insanların kim olduqları və nə etmək istədikləri barədə ziddiyətli fikirlərə dolu düşüncə tərzini başa düşməyə kömək edir.

Müxtəlif mədəniyyətlərin hökm sürdüyü bir cəmiyyətdə “mən”i formalaşdırmaq daha çətindir. Kanada – məhz haqqında danışdıgımız istila nəticəsində müxtəlif mədəniyyətlərin qoşşağında öz milli-mənəvi dəyərlərini tapmaqdə çətinlik çəkən ölkələrdəndir. Kanada yazıçılarının yazdığı əsərlərin əsas ümumiləşdirici cəhəti baş qəhrəmanların özünüdərketməsi uğrunda apardıqları mübarizə idi. Hansı janrıda yazılımasından asılı olmayaraq öz əsərləri vasitəsilə hər bir kanadalının “kimlik” axtarışında olduğu və özünəməxsus “mən” formalaşdırmaq istədiyi nümayiş etdirilir. Kanada milli mənlik şüurunun formallaşması uzun süren bir prosesdir, çünki həm regional, həm də milli kimliklər daimi dəyişilir. Kanada əhalisinin multikultural olması və dəyişkən təbiəti yaşıdan və hansı ölkədən olmasından asılı olmayaraq bütün kanadalıların paylaşa biləcəyi ümumi milli mənlik şüurunun formallaşmasını çətinləşdirir.

Kanada milli-mənəvi kimliyi kanadalıları dünyadakı başqa mədəniyyətlərdən və xalqlardan fərqləndirən, onu xarakterizə edən xüsusiyyətlər deməkdir. Kanada kimliyinə olan ilkin təsir 17-ci əsrin əvvəllərindən başlayaraq fransızların Akadiya və St. Laurens vadisində, ingilis və şotlandların Nyu Foundləndə gəlməsi ilə başlayır. Britaniya və Fransa mədəniyyətlərinin dominantlığı Kanadada milli-mənəvi şüurun formallaşmasını ləngitdi. XX əsrə Britaniya ilə mədəni və siyasi əlaqələrin tədricən genişlənməsi ilə ölkəyə Avropa, Asiya, Afrika və Qara dəniz sahillərindən gələn yadellilər Kanada milli-mənəvi kimliyini formalasdırır ki, bu proses külli miqdarda immiqrantların ölkəyə axını ilə bu günə kimi davam edir və ölkəni multikultural bir cəmiyyətə əvəriləməsinə səbəb olur. Bugün Kanada çoxlu sayıda millətlərin və mədəniyyətlərin birləşdiyi və qanunla multikulturallığın dəstəkləndiyi bir ölkədir.

Kanadada “kimlik” mövzusunda bir sıra tətqiqatlar aparılmış və əsərlər yaradılmışdır. Lakin “kimlik” məfhumu altında sosial kimlik, irqi kimlik, mədəni kimlik, etnik və mənəvi kimlik birləşdirilir. Kanadanın sürətlə dəyişən demoqrafik quruluşu və yetkin bir millət kimi özünü dərk etməsi sayəsində “kimlik” mövzusunda aparılmış hərtərəfli tətqiqatlar istər alımlar, tələbələr istərsə də müxtəlif dövlət orqanları üçün əhəmiyyətlidir. Bu sahədə isə ədəbiyyatın rolü əvəzolunmazdır.

Şimali və Cənubi Amerika materiklərində ən böyük ölkə, ABŞ-la arasındaki ən uzun sərhədin olmasına, multikultural və ən çox əcnəbi qəbul edən ölkələr siyahısına başçılıq etməsinə, həm ingilis, həm də fransız dilinin rəsmi dili olmasına baxmayaraq Kanada əsrlərlə Britaniya ilə münasibətlərini davam etdirir. Britaniyanın əsarəti altında olan 50 dövlətdən heç birində Kanadada olduğu kimi Britaniya izlərinə rastlamaq olmaz. Ingilis məşhurlarının adını daşıyan çoxlu yollar, parklar, şəhərlər və binalar var. Kanada əslində rəsmi olaraq ikidilli dövlətdir ki, fransız və ingilis dili rəsmi dil sayılır. Müasir Kanadanın 13 federal əyalətinin yalnız birində Quebecdə fransız dili rəsmi dildir, qalan bütün yerlərdə ingilis dili yalnız rəsmi ünsiyyət vasitəsi deyil, həmçinin bütün növ ünsiyyət formalarında istifadə olunur. Hətta fransız dilinin istifadə olunduğu Quebec və Nyu Brunsvikdə in-

gilis dili ünsiyət üçün daha rahat olduğundan immigranstalar arasında getdikcə məşhurlaşır.

Kanada tarixində əsərət dövründə ədəbiyyat sahəsində ingilis ədəbiyyatının təsiri açıq-əşkar və davamlı idi. XVIII və XIX əsr bütün sahələrdə olduğu kimi ədəbiyyat və incəsənət sahəsində də Britaniya hegemonluğunun təsiri hiss olundu. Kanadalı yazıçılar, oxucular və tənqidçilər Böyük Britaniyada yazılın əsərlərin təsiri altına düşürdülər. Həmin dövrdə Kanadada yazılın əsərlər ingilis ədəbiyyatındaki tendensiyani təqlid edirdi. Artıq 19-cu əsrin son onilliklərində, "İttifaq dövrü" adlanan bir dövrdə, kanadalılar bütün sahələrdə xüsusi ədəbiyyat və incəsənət sahəsində özünəməxsusluğunu – yalnız Kanada xalqına məxsus xüsusiyyətlərin olmasının vacibliyini dərk etdilər.

Böyük əraziyə, e l e c e d e tükənməz təbii sərvətlərə məxsusluqdan ilhamlanaraq kanadalılar milli-mənəvi şüuru inkişaf etdirməyə başladılar.

"Never before had Canadians been as ready as these first three decades after Confederation to welcome a native literary movement, and this public responsiveness undoubtedly had something to do with the marked increase in the quantity and quality of literature during the period" [1, s.36].

"Övvəllər heç bir zaman kanadalılar son onilliklərdə olduğu kimi yerli ədəbi hərakatı formalaşdırmağa hazır olmamışdır və bu hərəkat dövr ərzində ədəbiyyatın keyfiyyəti və kəmiyyətində hiss olunacaq dərəcədə artıma səbəb olur".

XX əsrənən başlayaraq ölkədə Amerikanın təsiri hiss olunmağa başladı. Bütün əsr boyu hər iki ədəbi forma mübarizə apardılar. Amerikanlar hətta istər mövzusuna, istərsə də yazı şəklinə görə Britaniya və Avropa ənənələrindən fərqli "Amerikan" ədəbi ənənəsini qurmağa nail oldular.

"XX əsrin əvvəllərində yazıçılar və tənqidçilər həqiqi Kanada ədəbiyyatının olub – olmadığını araşdırır və milli-mənəvi özünü dərk prosesi 1950-ci illərin sonlarında başlayır. Beynəlxalq müstəvidə Kanada bir tərəfdən Böyük Britaniyanın ənənəvi modelinin təsirinə, digər tərəfdən isə ABŞ-in mədəni, iqtisadi və siyasi təsirinə məruz qaldığından mədəni və ədəbi sahədə özünəməxsus mədəni elementlərin inkişafi ləngiyirdi. ABŞ-dan fərqli olaraq Kanada İngilis Kanadası və Quebec kimi ikili olduğundan bütün millətə tam halında aid edə bilinəcək ədəbi nümunələr tapmaq çətin idi" [4, s.291].

1963-68-ci illərdə Lester B.Pearson, 1968-79-cu illərdə isə Pierre Trudeau-nun baş nazir olduqları vaxtlarda Kanada bir ölkə olaraq özünü dərk etməyə başlamış, öz milli-mənlik şüurunu formalaşdırılmış və özü sərbəst şəkildə qərarlar vermişdi. Kanada ədəbiyyatında da "özünüdərk", "mənlik şüuru" mövzusu bu illərdən başlayır. Kanada milli-mənəvi şüurunun formalaşmasında siyasi və sosial liderlərdən çox ədəbi xadimlər böyük rol oynayır. Artıq ədəbi nümayəndələr özlərini müəyyənləşdirəcək kanadalıllara məxsus kimliyin formalaşdırılmasının vacibliyini başa düşürdülər. Bu dövr Marqaret Etvud, Elis Manro, Maykl Ondaaji və Northrop Fryenin ədəbi yaradıcılıqları ilə formalıdır. Amerika ədəbiyyatında əsasən müharibə və patriotizm mövzuları işləndiyi zaman və Britaniya və Fransa kimi dövlətlərin Kanada üzərində olan təsirlərindən çox özləri ilə maraqlandığı zaman kanadalı yazarlar və tənqidçilər müstəqillik, inkişaf və çiçəklənmədən həzz alırdılar. Daha önəmlisi yazıçılar bu dövrü yalnız milli özünü dərk üçün deyil,

Türkən Əliyeva. KANADA ƏDƏBİYYATINDA "ÖZÜNÜDƏRK" MÖVZUSUNA ÜMUMİ BAXIŞ

həmçinin bütün dünyada kanadalı kimliyini tanıtmaq üçün yeni mövzuların araşdırılması və yazılması üçün ən uyğun zaman kimi dəyərləndirildilər. 1960-ci illərdən başlayaraq ədəbiyyatda da formalaşmağa başlamış milli mənəvi özünüdərk prosesi hiss olunurdu.

Artıq özgürvənlə və həqiqi kimliyini tapmış Kanada yeni mərhələyə qədəm qoymuşdu. Bu sahədə ən çox rolu olan isə tənqidçi və ədəbi nəzəriyyəçi Nortrop Fraydır. Onun "Anatomy of Criticism" ("Tənqidin anatomiyası") əsəri çiçəklənmə dövrünün ən ənənəvi əsəri hesab olunurdu. Bu əsər açıq-əşkar kanadalıların özlərini kəşf etmək səyini nümayiş etdirir, həmçinin Britaniya, Avropa və ABŞ-in təsirindən tamamilə azad ədəbi standartlar və əvəzolunmaz ideyalar təqdim edir [1]. Bu dövrü xarakterizə edən yazıçılardan olan Robertson Devis (1913-1995) və Mordecai Rixler (1931-2001) xalqın özünüdərk prosesinə əsərləri ilə töhfə vermişlər. Robertson Devis üç ardıcıl əsəri birləşdirən trilogianın müəllifidir. Bu əsərlər milli mənlik şüurunun formalaşmasını, bir kanadalı kimi özünüdərk etməni əks etdirir. Maraqlıdır ki, təsvir edilmiş hadisələr ilk əvvəl Kanadanın təcrid olunmuş kəndindən başlayır, intellektual və akademik zənginliyi xüsusi əvəz olunmuş sürətlə böyüyən Toronto şəhərində davam edir və digərlərinə tamamilə zidd olan Avropada tamamlanır. Avropa deyərkən yalnız Britaniya deyil, həm də Fransa nəzərdə tutulduğu halda ABŞ demək olar əsas yer kimi qeyd olunmur. Onun şah əsəri sayılan "Fifth Business" (1970) simbolizm, daxili monoloq, və özünü dərk etmə kimi cəhətləri özündə birləşdirən əsər hesab olunur. Bu dövrdə Kanada ədəbiyyatında realizm, romantizm, strukturalizm və başqa mövzular dominant olduğu halda Amerika ədəbiyyatında müharibə, elm, iqtisadiyyat və globallaşma əsas mövzu idi.

Bu dövrdə Kanada yazıçıları öz daxili aləmlərini arasdırır və həqiqi kimliklərini üzə çıxarırlılar. Daxili aləmə səyahət onlara öz zəifliklərini xüsusi əsərət dövrünün təsirindən yaxud daxili boşluqlarının fərqində olmaqdan yaranan daxili qorxu və qarabasmalarını aşkara çıxartmağa imkan verdi. Bu izah edilə bilinməyən qorxu və komplekslər onların xüsusi ədəbiyyatda diqqətli olmasına səbəb olur. Nortrop Fray bunu "Qarnizon təfəkkürü" adlandırdı ki, sonradan bu ifadə Marqaret Etvud tərəfindən daha da dərindən araşdırılmış və genişləndirilmişdi. Məhz bu ifadənin dərindən araşdırması məqsədi ilə bütün yazıçıların birgə fəaliyyəti üçün Etvud 1976-cı ildə Kanada Yazıçıları Birliyi yaradır. Bu birlikdə Pierre Berthon, Marqaret Laurens, Graeme Gibson və Devid Yunq iştirak edirdilər.

Kanadalı müəlliflərin yazdığı əsərlərin bir çoxunda özünü dərk etmək və öz mövcudluğunu, daxili mənini sübut etmək mövzusu işlənmişdir. Kanada ədəbiyyatının baş qəhrəmanlarının əksəriyyəti böyük şirkətlərdə, banklarda, təbii fəlakətlər zamanı çətinliklərə mübarizə aparmalı olan adı insanlardır. Əsərlərdəki başqa mövzu isə şəhər və kənd həyatının müqayisəsi və kənddə böyümüş xarakterlərin daha zəngin daxili aləmə malik olmalarıdır. Kanadalılar demokratiya, azadlıq və tolerantlıq kimi ənənəvi xüsusiyyətlərinə dəyər verirlər. Bütün kanadalılar üçün vacib olan dəyərlər və hüquqlardan başqa hamının mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət etmək kimi məsuliyyəti var. Beləliklə, ədəbi bədii fikrin rolü hər bir xalqın milli inkişafında, özünü dərk etməsində danılmazdır. Böyük fəlsəfi fikir məktəbləri olan bir çox xalqların milli etnik

özünüdürki və özünütəsdiqi daha çox dərəcədə bədii ədəbiyyatda öz əksini tapmışdır. Cəmiyyətin hər bir nümayəndəsinin həm fərdi, həm də milli- etnik özünüdürki cəmiyyətin özünəməxsus xüsusiyyətlər qazanmasına səbəb olur. Bugünkü yazıçıların əksəriyyəti kanadlı kimliyinin bütün dünyada tanınması üçün həqiqi Kanada incəsənəti və ədəbiyyatının yaranmasının vacibliyini başa düşürər.

Ədəbiyyat

1. “Anatomy of Criticism”, Wikipedia. Available at: https://en.wikipedia.org/wiki/Anatomy_of_Criticism
2. Desmond P. Creative Writing in Canada. Toronto: McGraw-Hill, 1961.
3. Florian Coulmas. Socialinguistics: The Study of Speakers’ Choices. Cambridge University, 2013.
4. Nischik R.M. History of Literature in Canada: English Canadian and French-Canadian. Rochester, NY: Camden House, 2008.
5. Penuel, W. R., & Wertsch, J. V. Dynamics of negation in the identity politics of cultural self. Culture and Psychology. 1995.
6. Rummens J. Personal Identity and Social Structure in Sint Maartin/Saint Martin: A Plural Identities Approach. York University, 1993.

Summary

An Overview on Self – identity in Canadian Literature

In spite of being exceptionally rich in land and resources, Canada has been struggling since long for establishing its social and cultural identity. The role of literature in this struggle is undeniable. Canadian literature – written both in French and English languages – has developed after World War II. Since that time, the literature depicts Canadians' self-identity. Literary authors and critics have been at the fore-front in asserting their literary identity as a nation. Canadian literature prospered with Robertson Davies, Mordecai Richler and Maris Gallant's works, but it reached to its top level thanks to female writers like Margaret Laurence, Margaret Atwood, and Alice Munro. Canadian literature is well-known in the world literature thanks to them. These authors display their anxiety about women's role in patriarchal society and about Canadian identity. Not depending on the genre, the common feature for all works written in Canada is self-identity and struggle.

Резюме

Обзор самосознания в канадской литературе

Несмотря на природные ресурсы и плодородные земли, Канада всегда вела борьбу за формирование социальной и культурной собственности. В этой борьбе роль литературы была незаменима. Канадская литература- включая англоязычную и французскоязычную литературу, стала развиваться после второй мировой войны. С тех пор литература, которой принадлежала двойная культура, показала национально - собственный разум народа. Канадское художественное издание в 1960-70 годы расцвела с произведениями Робертсон Девиса, М.Рихлера, Мариса Голанда. Но с произведениями таких писательниц как Маргарет Этвуд, Маргарет Лауренс, Алис Мунро стала ещё плодотворнее и занимала своеобразное место. Эти писатели в своих произведениях стали показать женскую позицию в обществе и беспокойствие за национально-нравственную личность в Канаде. Главная обобщённая сторона произведений канадских писателей была борьба героинь за самосознание себя. В статье делается заключение, что несмотря на жанр, писатели с помощью своих произведений показывали, что каждая канадка искала свою "личность" и своеобразное формирование "я".